

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Azərbaycan xalqının tarixi yadaşında, milli şürurunda əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının tarixi-mədəni xəritəsi müqəddəs bir məhəbbət məbədinə çevrilmişdir. Xalqımız əslər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq və qəhrəmanlıq göstərmişdir. Çar Rusiyasının Azərbaycanı işgalindən sonra xalqımız qanlı fəlakətlərə və qırğınlara məruz qaldı. Bu işgal yalnız torpaqlarımızın zəbt olunması ilə nəticələnmədi, yüz minlərlə azərbaycanlı etnik təmizləmə siyaseti nəticəsində soyqırımına, represiya və deportasiyalara məruz qaldı. Erməni vandalları Qərbi Azərbaycandan azəri türklərinin izlərini silməyə çalışılar da, buna nail ola bilmədilər. Çünkü o torpaqların hər qarışında ulu babalarımızın yaratdıqları tarixi abidələrimiz, milli-mənəvi sərvətlərimiz vardır. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeşsan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi ırsını silmek isteyiblər, ancaq buna nail ola bilmeyiblər. Çünkü tarix var, sənədlər var, xəritələr var”. Azərbaycan mədəniyyətinə və müsəlmanlara aid dini abidələrin, azərbaycanlıların məzar daşlarının yerlə-yeşsan edilməsi, indiki Ermənistan ərazisində Azərbaycan türk toponimlərinin tamamile dəyişdirilməsi faktları erməni vandalizminin bariz sübutudur. Bu baxımdan tarixi sənədlər, qədim yazılı mənbələr, milli-mənəvi mədəniyyət abidələri və s. bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan di-yarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqqörən siyaseti və qətiyyətli liderliyi sayesinde 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtile didərgin salındıqları ata-baba yurdlarına qayılacağına inamı artıb. Azərbaycanın müzəffər liderinin dünya miqyasında artan nüfuzu, Azərbaycan xalqının öz quruculuq və müdafiə gücünə inamı ona bu gün Qərbi Azərbaycanın faciesini, öz tarixi torpaqlarına qayıtmaq, eləcə də qonşu dövlətlərin xalqları ilə əməkdaşlıq və sülh şəraitində yanaşı yaşamaq kimi sülhsevər niyyətini bütün dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirməyə imkan verir. Qərbi Azərbaycanın milli-mənəvi sərvətləri, ədəbiyyat və incəsənəti, o cümlədən mətbuat tarixi kifayət qədər öyrənilməmişdir. Xüsusilə, Qərbi Azərbaycanın mətbuat tarixi, burada müxtəlif dövrlərdə fəaliyyət göstərən ayrı-ayrı qəzet və jurnallar barədə çagdaş oxucunun demək olar ki, məlumatlı yoxdur. Bu baxımdan tanınmış tədqiqatçı dosent Cəlal Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının məhz belə bir dö-

nəmdə ərsəyə gəlməsi hər baxımdan əhəmiyyətli bir hadisə kimi çox diqqətəlayiqdir. Qeyd edək ki, C.Allahverdiyev Qərbi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, elmi-pedaqoji fikir tarihi, görkəmli ziyalıları və sair barədə müxtəlif səpkili əsərlərin müəllifidir. Onun uzun illər apardığı gərgin axtarışların nəticəsi kimi meydana çıxan “Qərbi Azərbaycan mətbuatı tarixi” əsəri yeni faktlar, açılmamış səhifələr, tədqiqatdan kənarda qalan hadisələrlə olduqca zəngindir. Kitabda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə əsaslı mövqeyə sahib olan milli mətbuatın yaranma tarixi və onun keçidiyi müəkkəb və keşməkeşli, amma eyni zamanda şorəfli inkişaf yolu tədqiqatqa cəlb edilir. Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş görkəmli ziyalılar barədə geniş sohbət açılır.

Kitabın “Qərbi Azərbaycanda dövri mətbuat” adlı hissəsində xalqımızın milli-mənəvi mədəniyyət tarixinə şanlı səhifələr yazmış “Əkinçi”, “Ziya”, “Ziyavi-Qaqaziyə”, “Şərqi-rus”, “İrşad”, “Təkamül”, “Füyuzat”, “Tərəqqi”, “İqbəl”, “Hümmət”, “Tutı”, “Molla Nəsrəddin” və s. mətbuat orqanlarının İrvəvan ədəbi mühitinin, məarif və mədəniyyətinin tərəqqisində oynadığı mütərəqqi rolundan bəhs edilir. Müəllif bu mətbuat orqanlarında geniş yaradıcılıq imkanları sərgiləyən Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Mirzə Cabbar Məmmədzadə, Əkbər Əkbərov, Məhəmməd Axundova, Ələkbər bəy Sultanov, Məhəmməd Xanlarov, Yaqub Əlibəyov, Mirzə Hüseyn Həsənzadə İrəvani və sair ziyalılar haqqında məlumat verməklə onların İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitinin canlanmasında və milli tərəqqi üçün daha geniş imkanların ortaya çıxmasında əhəmiyyətli təsirini qeyd etmişdir.

Kitabın “Qərbi Azərbaycanda ilk milli mətbuat orqanı: Lək-lək” adlı digər bir başlığında İrəvanın maarifporvər ziyanlılarının uzun və ardıcıl mübarizələrinin nəticəsi ola-raq 1914-cü il 21 yanvar tarixində “Lək-lək” satirik jurnalının nəşri və onun Qərbi Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən bəhs edilir. “Lək-lək” in nəşri ədəbi-mədəni mühitin formallaşmasında bir dönüş nöqtəsi oldu. Cabbar Əsgərzadə başda olmaqla dövrün ən görkəmli ədəbi qüvvələri-Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsər və başqaları jurnalın ətrafında toplanmışdır. “Molla Nəsrəddin” platformasına, onun əqidəsinə sadiq olan “Lək-lək” elə ilk nömrəsi ilə cəhalət və xurafata qarşı zəhmli bir yumruğa

çevrilirək yeni tipli məktəblərin açılması, maarifçiliyin inkişafında qabaqcıl təcrübənin təbliği, təlim-tərbiyə üsullarının yaxşılaşdırılmasına dair məqalələr dərc edirdi. Qişa zaman ərzində jurnalın mübarizə sədası Cənubi Qafqazı aşaraq yayılma arealını genişləndirir, Orta Asiya və Türkiyəyə də gedib çatır. Müəllif Celal Allahverdiyev “Ləklək” jurnalını mütərəqqi ideyaların carçası hesab edərək, onun milli şürurun inkişafında və demokratik ideyaların təbliğindəki xidmətlərini müxtəlif prizmalardan işıqlandırmışdır.

Kitabın növbəti bölmələrində
İrəvanda Azərbaycan ədəbi-mədə-



ni, ictimai mühitində, həm də mətbuat tarixində əlamətdar hadisələr kimi qiymətləndirilən “Bürhani-həqiqət”, “Rəncber”, “Zəngi”, “Qızıl Şəfəq”, “Kommunist”, “Sovet “Er-mənistani”, “Xalq maarifi” qəzet və jurnallarının nəşri tarixlərindən, milli-mədəni tərəqqi yolunda bu mətbuat orqanlarının gərgin və əzmlı mübarizəsindən, mətbuat tariximizdə özünəməxsus rolundan bəhs edilir. Qəribi Azərbaycanda ana dilində yeganə mətbuat orqanı olan “Zəngi” qəzeti adında və fəaliyyətində böyük milli-mənəvi mənaları ifadə etdiyi üçün bunu heç cürə həzm edə bilmeyən Ermənistanın şovinist dairələri müxtəlif bəhanələr götərirək onun adını dəyişdirib “Qızıl Şəfəq” qoydular”. Adı dəyişdirilsə də qəzet öz sələfinin mübariz ənənlərinə sadıq qalaraq Qəribi Azərbaycanda baş verən ictimai-ədəbi hadisələrin mərkəzində olmuş, respublikanın gündəlik həyətində baş verən məsələləri öz səhi-fələrində işıqlandırılmışdır. Uğurlu fəaliyyəti nəticəsində artıq gündəlik nəşr olunan qəzet nəinki Cənubi Qafqazda, keçmiş SSRİ-də nəşr edilən mətbuat orqanları arasında böyük nüfuz qazana bilmüşdi. Qəzeti ugurlu fəaliyyəti erməni qara-gürűhü dairələrində qıcıq yaratdığından onlar qəzeti ünvanının tez-tez dəyişməklə onun artan nüfuzuna və ardıcıl həvəslə əzmlı fəaliyyətindən istifadə etməyi tələb etmişlər.

yətinə əngəl törətməyə çalışırdılar. Amma müəllifin apardığı araşdırmadan bəlli olur ki, "Qızıl şəfəq" məcmuəsi çox enişli-yoxuşlu yollardan keçər də, milli mətbuat tərihimizin hərtərəfli istiqamətlərdə öyrənilməsi sahəsində böyük töhfə hesab olunur.

Qərbi Azərbaycanın bir sıra rayonlarında yerli mətbuatın yaradılmasına və inkişaf tarixinə həsr olunmuş “Qərbi Azərbaycanda rayon qəzetlərinin meydana gəlməsi” hissəsində 1931-ci ildə Vedi rayonunda həftəlik orqan olan “Bolshevik surəti”, eyni ildə Basarkeçər rayonunun icraiyə komitəsinin orqanı olan “Qırmızı Basarkeçər”,

Qızımızı Başarkeçər”, 1933-cü ildə Amasya rayonunda Azərbaycan dilində mətbuat orqanı kimi “Maldarlıq cəbhəsində” qəzetlərin milli-mənəvi dəyərərə söykənən əhəmiyyətli fəaliyyəti ilə bağlı qiymətli araşdırılmalar var. Məlum olur ki, qəzetlər səhifələrində mövcud dövrün ideoloji istiqamətlərini, siyasi maarif sisteminin fəaliyyətini müntəzəm olaraq işıqlandırırdılar. Rayon qəzetlərinin səhifələrində sadə adamların əməyə, onlar qurmaq, yaratmaq eşqinin tərənnümüne həsr edilmiş yazılar üstünlük təşkil edirdi. “Maldarlıq cəbhəsində” qəzetinin adı son olaraq “Əmək” qəzeti adına dəyişdirilərək 56 il fəaliyyət göstərmişdir. Qəzeti redaksiyası yanında yaradıcı insanlar və qələm sahiblərindən ibarət “Ədəbi dərnək” yaradılır. İmzaları Ağbabanın hüdudlarını

asən Əli Bayramov, Avtandil Ağba-
ba, Abbasqulu Əmirov, Məcnun
Şabanov, Sultan Orucoğlu, Şahin
Əliver bu sırada idilər.

“Qərbi Azərbaycanın tanınmış mətbuat xadimləri” hissəsində müəllifin Qərbi Azərbaycanın qabaqcıl ziyyəti, görkəmli ictimai xadimləri, elm və təhsil sahəsində əhəmiyyətli xidmətləri olan şəxsiyyət yətərlərin ədəbi-mədəni fəaliyyəti ilə bağlı araşdırıldığı məlumatlar diqqətənləviqdır.

Vətən ruhumuzun əsir olduğu yerdir. Qərbi Azərbaycan da xalqımız üçün belə bir əzəli, ruhunun hər zaman üzerinde dolaşlığı yurdı, Vətəndir. Dosent Cəlal Allah-verdiyevin bu qiymətli tədqiqat əsərinin hər hissəsində Qərbi Azərbaycan ədəbi mühitinə, maddi-mənəvi dəyərlərinə özünəməxsus həssaliq, sevgi, diqqət danılmazdır. Kitab mətbuat tariximizin indiyədək işıqlandırılmayan və üzə çıxarılmışa ehtiyac duyan gerçəkliliklərinə işıq tutaraq, onun ağrılı-acılı sahifelerindəki boşluğun doldurulması istiqamətində atılan ilk və layiqli addım kimi dəyərləndirilir və düşünürəm ki, Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı bir mənbədir.

*Avtandil Ağbaba,
Filologiya üzrə
elmlər doktoru, professor*